


## NOVRUZ 2018


### Sorğu nəticələri ilə bağlı hesabat

Sorğu iştirak edən müsahiblərin sayı : 253


SUAL 1 – YAŞ:



SUAL 2 – İŞTİRAK EDƏNLƏRİN CİNSİ




SUAL 3 – İŞTİRAK EDƏNLƏRİN PEŞƏ FƏALİYYƏTİ






### SUAL 7 – SƏYAHƏT ZAMANI ƏN ÇOX XOŞA GƏLƏNLƏR



Verilən bütün cavablar üzrə

- 64%** - Novruz festivalı;
- 60.5 %** - Yemək;
- 50.6%** - Mədəniyyət;
- 47%** - İnsanlar;
- 11.5%** - Görməli yerlər;
- 10.3%** - Gecə həyatı
- 9.9%** - Çoxmədəniyyətli mühit;
- 4.3%** - Mehmanxana;
- 9.1%** - Turist fəaliyyətləri;


### SUAL 8 – AZƏRBAYCANA YENİDƏN SƏFƏR EDƏRDİNİZMİ?



SUAL 9 – YUXARIDA “YOX” CAVAB VERƏNLƏRİN ƏSAS SƏBƏBLƏRİ :

- Qiymətlərin bahalı olması;
- İnsanların davranışları;
- Maraqlı fəaliyyətlərin azlığı.

SUAL 10 – TURİST TİPİ




SUAL 11 – TƏKLİFLƏR / ŞİKAYƏTLƏR

- Məşhur müğənni;
- Muğam musiqisi;
- Ənənəvi geyimlər;
- Daha ritmik musiqi və rəqs qrupları.

- Qiymətlər bahalıdır;
- Şəhər turu avtobusu işləmir;
- Banklar işləmir;
- Mehmanxana qiymətləri bahadır;
- Taksi xidməti bahadır;
- Kamp ərazisi yoxdur.

SUAL 12 – ÜMUMİ QIYMƏTLƏNDİRMƏ (1-çox pis / 5-mükəmməl)



## Kombinasiyalı nəticələr:

### **İran**

Sorğuda iştirak edənlərin yarısından biraz çox olan İran vətəndaşları arasında bütün yaş qruplarından turistlər var. 130 mühasibdən 100-ü ailəsi ilə birlikdə səfər edir. Ailə kimi səfər edənlər də bütün yaş qruplarında təmsil olunurlar. Xüsusən 25-55 yaş arası İranlı turistlər ailə ilə səfər edirlər. Dostları ilə səfər edən İranlı turistlər ikinci sıradadır ki, burada da əsas yaş qrupu 25-34 təşkil edir. Sorğuda iştirak edənlərdən 30%-i öz işinin sahibidir. İranlı turistlətin 70%-i Azərbaycan ilk dəfə olaraq, 10%-i isə 4 dəfədən çox olaraq səfər edirlər. İlk dəfə səfər edənlərin 70%-dən çoxunun məqsədi Novruz festivalında iştirak etməkdir. Novruz festivalı məqsədilə gələn İranlı turistlərin 36%-i Azərbaycana təkrar səfər edən turistlərdir.

### **BƏƏ**

İkinci turist qrupu olan BƏƏ vətəndaşlarıdır. Bu turist qrupu əsasən ailə və dostları ilə səyahət edirlər. Burada da əsasən orta yaşlı turistlər təmsil olunurlar. İştirakçıların əksəriyyəti menecment və şəxsi işi ilə məşğul olan şəxslərdir.

### **Rusiya**

Üçüncü turist qrupu Rusiya vətəndaşlarıdır. Turistlər müvafiq olaraq ailə, dostlar və yalnız turist tipi kimi sıralanır. Dostlar və yalnız gələn rus turistlərin əksəriyyəti 25 yaşdan aşağıdır. Yalnız gələnlərin əksəriyyəti kişi, dostlarla gələnlərin əksəriyyəti isə qadındır. Qrup turu ilə gələnlərin hamısı qadındır.